



## [Armenia and Azerbaijan: Anatomy of a Rivalry" \("Ermnistan v Azrbaycan: .Rqabtin anatomiyas"\) kitabnn millifi Laurence Broers alimdir](#)

ildn oxdur ki, Qafqaz zr mnaqilri aradrr. Adkiln kitab Edinburq Universiteti trfdn nr edilib. 20 Mllifin bundan vvlki kitab is Ermnistanda ba vermi mxmri inqilabla bal olub. AB-a bal . "Eurasianet.org" sayt hmin kitabla bal yaz hazrlayb

[Arannews-Musavat.com](#)-a istinadla Azrbaycan &uuml;&ccedil;&uuml;n x&uuml;susi hssasla malik olan Dalq Qaraba m&uuml;naqisinin &ouml;n plana :&ccedil;xarld hmin yazn diaqtiniz &ccedil;atdr Pekar siyast&ccedil;ilr &uuml;&ccedil;&uuml;n nzrd tutulmu sayt Ermnistan v Azrbaycan arasında m&ouml;vcud olan davaml rqabtin sbblrini a&ccedil;qlayr. Hr iki trfin bu &ccedil;tin bir rqabt s&uuml;r&uuml;klnmy mhkum olduunu .bildirir

Mqald deyilir ki, 2019-cu ild nr olunmu bu kitab Karneqi Beynlxalq S&uuml;lh Fondunun thlil&ccedil;isi, britaniyal jurnalist Tomas de Vaaln 2003-c&uuml; ild Nyu Yorkda &ccedil;ap olunmu &ldquo;Qara ba: Ermnistan v Azrbaycan s&uuml;lh v sava yollarnda&rdquo; kitab il m&uuml;qayis oluna bilr. Jurnalist Tomas de Vaaldan frqli olaraq Laurence Broers alimdir v bundan doan yanama .hr iki kitabda avdn kild hiss olunur

Buradaca ki&ccedil;ik bir haiy &ccedil;xaraq qeyd edk ki, Tomas de Vaaln Qaraba m&uuml;naqisi il bal yazlar ermnlr trfdn xo qarlanmr. Azrbaycanda is ona simpatiya var. Laurence Broersl bal vziyyt nec olacaq? ndidn ns demk ...&ccedil;tindir

Broers iddia edir ki, Ermnistan-Azrbaycan m&uuml;naqisinin Abxaziya v ya Dnestryan kimi postsoviet mkannn m&uuml;bahisli razilri il, srail v rb d&ouml;vltlri arasndak qardurma v ya Hindistan v Pakistan arasndak uzun m&uuml;ddt davam edn rqabtlrl m&uuml;qayis etmk doru olmazd.

"D&ouml;y&uuml;nler arasnda g&uuml;c balans, hrbi q&uuml;vvirlrin miqyas v real dadc potensialn dayanql baxmndan 1990-c ildn balayan Ermnistan-Azrbaycan m&uuml;naqisi Avrasiyada m&ouml;vcud olan digr m&uuml;naqilrdn ciddi kild .fralnir". kitabn m&uuml;llifi vazr

S&ouml;hbt hm d ondan gedir ki, adtn ial edn trf ial olunan trfdn g&uuml;cl&uuml; olur. Ermnistan-Azrbaycan m&uuml;naqisind is vziyyt tam frqlidir. Dostlarmz da, d&uuml;mnlrimiz d etiraf edir ki, Azrbaycann hrbi g&uuml;c&uuml; Ermnistandan m&uuml;qayis olunmaz drdc &uuml;st&uuml;nd&uuml;r. Bu &uuml;st&uuml;nl&uuml;k iqtisadiyyatda da ...&ouml;z&uuml;n&uuml; a&ccedil;a kild a&ouml;strir

Kitabda deyilir ki, hr iki trf "geosiyasi mdniyyt" baxmndan demk olar ki, eyni arqumentlr s&ouml;yknir. D&ouml;vlt srhdlri bu iki xalqn "hqiqi" evlri kimi qbul olunmur. Ermnlr yaadqlar b&ouml;lgnin b&ouml;y&uuml;k bir hisssinin tarixn onlara mxsus olduunu iddia edirlr. Azrbaycan trfi is t&uuml;rk kimliyini qabardr. Hazrda Ermnistan kimi tannan razilrin tarixn onlara mxsus olduunu vurulayr.

Bu kimi d&uuml;&uuml;nclr is Ermnistanla Azrbaycan arasndak m&uuml;nasibtlr daha da ziyan vurur. Qarlql kild bir-birini inkar edn trflr digrin .daha az yer buraxmaa &ccedil;alr

Aydndr ki, s&ouml;hbt &ldquo;B&ouml;y&uuml;k Ermnistan&rdquo; v &ldquo;B&ouml;y&uuml;k Azrbaycan&rdquo; kimi iddialardan gedir. Kitabda

.Azrbaycann randa t&uuml;rklr yaavan razilr d iddial olduu bildirilir M&uuml;llif yazr ki, Ermnistann sas arqumenti odur ki, xalqlarn &ouml;z m&uuml;qddratn tyin etmk h&uuml;ququ var. Azrbaycan is beynlxalq sviyyd tannan v razi b&uuml;t&ouml;vl&uuml;y&uuml; kimi tsbit ediln h&uuml;quqa istinad edir... "Nticd, Azrbaycann geosiyasi mdniyyti d&uuml;mninin .izofreniyasn mnimsmidir", dey Broers yazr

Qeyd olunur ki, hr iki trfdn qa&ccedil;qn d&uuml;nlin &uuml;mumi say 1 milyon nfrdn &ccedil;oxdur. Ibtt, Azrbaycan trfi olaraq bu fikirl razlamaq &ccedil;tindir. Ik baxda thl&uuml;ksiz g&ouml;r&uuml;nn bu fikir reall, yumaq desk, ks .etdirmir

Bu m&uuml;naqid xarici amillrin d ciddi rol oynad vurulanr. Ancaq mqald bu &ouml;nmlı mslnin &uuml;st&uuml;ndn s&uuml;kutla ke&ccedil;ilir. D&uuml;&uuml;n&uuml;rm ki, yalnz bu kitab oxuduqdan sonra m&uuml;llifin m&ouml;vqeyi bard daha dqiq mlumat ld ed bilrdik. Tss&uuml;f ki, hazrda bu imkana malik deyilik. Yalnz resenziya xarakterli mqaly sasn fikir .v&uuml;r&uuml;tmk zorundava

M&uuml;llif vurulayr ki, hm Ermnistan, hm d Azrbaycan bu m&uuml;naqidn &ldquo;cann qurtaran&rdquo; msl kimi istifad edir. Thl&uuml;ksizlik namin demokratiyaya qurban verilir. Ermnistan v Azrbaycan liderlri rqiblrin siyasi arenaya &ccedil;xmasna mane olmaq &uuml;&ccedil;&uuml;n Qaraba m&uuml;naqisindn istifad edirlr. Di gl ki, kifayt qdr avtoritar olan rejimlr qarlql g&uuml;ztlr getmkl problemin &ccedil;&ouml;z&uuml;lmisind avtoritarlq .n&uuml;mavi etdirmirlr

M&uuml;llif daha sonra yazr ki, indi Ermnistanda demokratiyaya hqiqi iddias olan bir h&ouml;kumt var. Ancaq &ldquo;mxmri inqilab&rdquo;dan sonra iqtidara glnlr d Qaraba m&uuml;naqisinin hllind el bir irad n&uuml;mayi etdirmirlr. Ermnistanda m&ouml;vcud olan demokratiya da Dalq Qaraba .m&uuml;naqisinin hllin yanamada el bir dyiikliy sbb olmayb